

Kitab qiymətli xəzinədir

Kitab dünyada mövcud olan ən qiymətli xəzinədir. Bir nəsilə digərinə ötürülən ən dəyərli sərvət də məhz kitablardır ki, onlarsız həyatımızı təsəvvür etmək qeyri-mümkündür.

Mənəvi tələbatımızı ödəməkdə bizə kömək edən kitabdan daha önəmli bilgi mənbəyi tapmaq çətindir. Əlbəttə ki, müasir dövrdə radio, televiziya və kompüter kimi texnologiyaların insanların bir-biri ilə ünsiyyət saxlamasında, maraqlı verilişlərin hazırlanmasında böyük xidmətləri var. Lakin televiziya yalnız müəyyən vaxt ərzində bizə təqdim olunan verilişlər arasında seçim etmək şansı verirsə, kitablar bizə hər zaman istənilən mövzuya müraciət etmək kimi geniş imkanlar yaradır.

Həç fərqi belə varmıdığımız halda xarakterimizi, hisslərimizi və düşüncə tərzimizi formalaşdıran, bizə sevməyi öyrədən bu qiymətli kitablar hələ uşaq vaxtlarından həyatımıza daxil olur. Ən kiçik yaşlarımızdan bizi nağıllar aləminə aparır. Elm ocağı hesab olunan məktəbə də ilk addımlarımızı atanda yenə də həyatımızın kitabı olan əlifba ilə qarşılaşırıq. Hecalaya - hecalaya bizə oxumağı öyrədən bu kitablar sonradan üzümçü elm aləminin yollarını açır.

Kitabı ilk dəfə əlimizə aldığımızda gözümüzün önündə qəhrəmanların şücaəti, düşmənlərlə savaşı canlanır. Və biz də onlarla bir yerdə döyüş meydanlarında savaşıq, udur və uduzuruq, onlarla birlikdə kədərlənir və birlikdə sevinirik. Bir sözlə, bədii sözlərin gücünə və müəllifin mənalı ifadələrinə valeh olururuq.

Təbii ki, oxumaq istədiyimiz, sevdiyimiz kitabların hamısını almaq hər zaman

mümkün olmur. Belə anda bizə kitabxanalar kömək edir. Belə kitabxanalardan biri yetmiş ildən çoxdur ki, fəaliyyət göstərən Sabunçu rayonunun mərkəzləşmiş kitabxana sisteminin 12 saylı "Zərbəçi" uşaq kitabxanasının bu gün də qapıları oxucularının üzünə açıqdır. Müsahibim kitabxanaçı Aida Babayeva kitabxananın ümumi fəaliyyəti haqqında danışaraq deyir: "Bu kitab ocağımız uşaq kitabxanası olduğuna görə balaca oxucularımız üçün nəzərdə tutulan kitablarla daha zəngin-



dir. Nağıl, şeir, dastan kitabları onların sevimli kitablarındandır.

Bununla belə, böyüklər üçün nəzərdə tutulmuş şöbədə roman, bibliografik məlumatlar, bədii, texniki, musiqi, tarixi, macəra kitabları da çoxdur. Eyni zamanda oxucularımız məruzə və elmi işləri hazırlamaq üçün oxucu zalından da istifadə edirlər. Kitablardan əlavə kitabxanamızda dövrü mətbuatdan — qəzet və jurnallardan da istifadə etmək olar.

Əlbəttə ki, oxucularımıza seçdikləri kitabı müəyyən müddət ərzində ev şəraitində mütləq etmək şansı da verilir.

Oxucu ilk dəfə bizə müraciət edəndə şəxsi kitabxana vərəqini doldurur və biz isə ona hər hansı bir kitabı seçməkdə kömək edirik.

Oxucularımız arasında ki-

tab seçimi müxtəlifdir. Gənclər əsasən bədii kitablara üstünlük verərək Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev, Əbdürrəhim bəy Haqverdiyev və başqa yazıçıların əsərləri ilə marqlanırlar.

Eyni zamanda hər ay kitabxananın planına uyğun olaraq müxtəlif görüşlər, seminarlar, mühazirələr, kitab təqdimatları, bədii gecələr, tanınmış şair və yazıçılarla görüşlər keçirilir.

Kitabxanamızda ulu öndər Heydər Əliyevin əziz xatirəsi həmişə uca tutulur və bununla əlaqədar olaraq foyədə xüsusi xatirə guşəsi yaradılıb. Kitabxanamızdan nəinki şagird və tələbələr, həmçinin müxtəlif peşə sahibləri də istifadə edirlər. Kitabxanamız hər bir kitabseverin üzünə açıqdır".

Əslində yaxın dostumuz, hər zaman bələdçimiz olan kitablara ailədən başlayan sevgi orta və ali təhsil illərində formalaşmağa və təkmilləşməyə başlayır. Bünövrədən düzgün qurulan bu ülvi sevgi hissi insanı ömrü boyu tərk etmir.

Kitablar üzərində düşüncəyə bəzən hər birini dəfələrlə oxumaq lazım gəlir. Təkrar oxuduqca isə hər dəfə yeni bir şey öyrənirik. Gəlin, bizə həmişə dəyərli məsləhətləri ilə köməklik göstərən, peşə seçimində yardımçı olan bu kitabları sevek və qoruyaq. Qoruyaq ki, öyrəne bilək. Sevek ki, kitablar həyatımızı asanlaşdırsın, bir dost kimi qarışıq fikirlərin, hisslərin öhdəsindən gəlməyə bizə yardım etsin, özümüzlə hörmət etməyi öyrətsin, ürəyimizi, dünyamızı insanlara qarşı sevgi hissləri ilə doldursun.

Arzu
MƏMMƏDNAĞIYEVA.